

Qara Yanvar hadisələrindən 29 il keçir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

Qara Yanvar hadisələrindən 29 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağa silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsinə daha ucadan bəyan etmişdi.

Düz 29 il əvvəl doğma yurdunun, xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğın uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nöqrələrinə dərin nifrətini bildirir.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanı açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xayanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi bir-



ləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın ovaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər.

Onlardan fərqli olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğını törədənəri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gəti-

rilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu öndər cəsarətini, mərdliyini, xalqın sədaqətli oğlu olduğunu bir daha sübut etdi.

Əslində, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsinə qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.

Keçmiş sovet hərbi maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətləməsi idi. Keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına po-

zulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını cinayət-karcasına pozmuşdu.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlmiş, dövlətimizin başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycan səfirələri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etmişlər.

Şəhidlər Xiyabanının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.

Ötən il "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb



Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib. "İndiyədək Türkmənistan, Gürcüstan, İran, Türkiyə və Çində Trans-Xəzər beynəlxalq

nəqliyyat dəhlizinin imkanlarının təbliği ilə bağlı tədbirlər keçirilib. 2018-ci ilin may ayında dövlət başçısının iştirakı ilə açılmış Bakı Beynəlxalq Də-

niz Ticarət Limanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsində və tranzit imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Hazırda liman ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması işləri davam etdirilir. Ötən il ölkə ərazisindən 9,3 milyon ton tranzit yük daşınıb. "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində ciddi artım müşahidə olunub, 158 min ton yük daşınıb. "Cənub-Qərb" dəhlizi üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb", - deyərək əlavə edib.

Bu vaxtadək sənaye parklarına 2,9 milyard dollar investisiya qoyulub

Ölkədə fəaliyyət göstərən sənaye parklarının ümumi investisiya portfelinin həcmi 3,8 milyard ABŞ dolları təşkil edir. İndiyədək sənaye parklarına 2,9 milyard dollar investisiya qoyulub.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazirin sözlərinə görə, təkcə 2018-ci ildə rezidentlər tərəfindən 450 milyon dollar sərmayə yatırılıb. Sənaye parklarında 40, o cümlədən ötən ildə 11 rezident qeydiyyatla alınıb. Bu rezidentlərin 21-i istehsal fəaliyyətinə başlayıb. Tikintidə və istehsalatda 10 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 milyard dollaradək investisiya qoyuluşu, 7 minə yaxın iş yerinin açılması gözlənilir.



Pirallahı Sənaye Parkında şpris zavodu istifadəyə veriləcək 2018-ci ildə sahibkarlara 2048 lisenziya verilib

Bu ilin birinci rübündə Pirallahı Sənaye Parkında şpris zavodunun istifadəyə verilməsi nəzərdə tutulur. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, Pirallahı Sənaye Parkında investisiya dəyəri 100 milyon ABŞ dollarından çox olan əcazılıq, şpris və uşaqların istehsalı müəssisələrinin yaradılması iş-

ləri aparılır. 2019-cu ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulan şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaq: "Eyni zamanda, birinci rübədə Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm" MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur".



Bu il Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən 39 müəssisənin açılması gözlənilir



2018-ci ildə müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 617,8 milyon manat

olan 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9000-dək yeni iş yerinin açılmasına imkan yaradır. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir kreditlərin

64,3 faizinin regionların, 35,7 faizinin isə Bakının qəsəbələrinin payına düşdüyünü bildirdi: "Güzəştli kreditlərin 70,3 faizi aqrar sektorun, 29,7 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. Son illər Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən

35 istehsal, emal və infrastruktur müəssisəsi 2018-ci ildə fəaliyyətə başlayıb. 2019-cu ildə daha 39 müəssisənin açılması gözlənilir. Ümumilikdə isə, indiyədək layihələrinin ümumi dəyəri 5 milyard manatdan çox olan 36 minə yaxın sahibkara 2,3 milyard manatadək güzəştli kredit verilib.

Ötən il sahibkarlara 2048 lisenziya verilib ki, bunun da 1384-nü yeni, 664-nü isə müddətsiz lisenziyalarla əvəz etmə təşkil edir.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. "Ümumilikdə İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə 2015-ci il noyabrın 2-dən bu il yanvarın 1-dək sahibkarlara 6 min 766 lisenziya verilib. "Lisenziyalar və icazələr" portalı vasitəsilə isə 587 elektron lisenziya verilib. Eyni zamanda, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunun tətbiqindən sonrakı 38 ay ərzində vergi yoxlamaları istisna olmaqla cəmi 640, 2018-ci il ərzində isə 483 yoxlama keçirilib. Yoxlamaların dayandırıldığı 2015-ci il noyabrın 1-dən əvvəlki 38 ay ərzində sahibkarlıq subyektlərində 185 mindən çox yoxlama aparılıb", - deyərək bildirdi.



24-30 yanvar 2019-cu il

Procter and Gamble сделал Азербайджан региональным центром для увеличения продаж в Центральной Азии

Компания «Procter and Gamble» заинтересована в расширении деятельности в Азербайджане. Президент Азербайджана Ильхам Алиев в среду в Давосе провел переговоры с президентом Procter and Gamble Europe Лоиком Тасселем, сообщает сайт главы государства. «Экономические реформы, проведенные в Азербайджане за последние годы, дали свои положительные результаты. Созданные в стране бизнес-среда и условия для инвесторов,

воодушевляя Procter and Gamble, как и другие компании, расширить свою деятельность в Азербайджане», - сказал Л.Тассель. По его словам, компания намерена расширить свою деятельность в регионе. «В связи с этим компания заинтересована в расширении деятельности в Баку для увеличения продаж собственной продукции в Центральной Азии и другие страны региона. Существующая в Азербайджане

бизнес-среда стала причиной выбора Баку в качестве регионального центра Procter and Gamble», - отметил Л.Тассель. В свою очередь И.Алиев рассказал о реформах, проводимых в различных сферах Азербайджана. Глава государства поддержал идею Procter and Gamble расширить свою деятельность в Азербайджане и отметил, что Баку продолжит поддержку инвесторов и предпринимателей.



Нефтеперерабатывающий завод «Star» удостоен престижной награды «Самая успешная реализация финансового проекта»



Нефтеперерабатывающий завод (НПЗ) «Star» удостоен престижной награды британского журнала «International Finance Publications» в категории «Самая успешная реализация

финансового проекта» Информацию об этом распространила компания «SOCAR Turkey Energy». Журнал «International Finance Publications» ежегодно объявляет список наград по 10 категориям за проекты в Европе, Азии, на Ближнем Востоке и в Африке. Генеральный директор НПЗ «Star» Месут Илтер напомнил, что суммарные инвестиции в проект НПЗ «Star» составили 6,3 миллиарда долларов, 3,3 миллиарда из которых - кредиты. Гендиректор напомнил, что проект НПЗ был удостоен цело-

го ряда наград. «Значимость проекта НПЗ «Star» высока с точки зрения количества новых рабочих мест и размера инвестиций. Этот проект повысит престиж Турции и Азербайджана, а также уровень импортозамещения в турецкой экономике», - сказал Илтер. Отметим, что мощность переработки НПЗ «Star» составит 10 миллионов тонн нефти в год. НПЗ будет ежегодно производить 5 миллионов тонн дизельного топлива, 1,6 миллиона тонн авиационного топлива, 1,6 миллиона тонн лигроина, 300 тысяч тонн СПГ, 160 тысяч тонн серы.

В Азербайджане в 2019 году появятся 10 новых агропарков



В Азербайджане в 2019 году введут в эксплуатацию 10 агропарков, сообщил министр экономики Шахин Мустафаев. «В настоящее время в Азербайджане осуществляют деятельность 17 агропарков. В 2019 году планируется ввод в эксплуатацию еще 10 агропарков», - сказал Ш.Мустафаев на расширенном заседании коллегии. Министр отметил, что в целом в стране будет создан 51 агропарк общей площадью около 200 тыс. га, инвестиции в которые оцениваются в 2,2 млрд. манатов.

В апреле будет организована экспортная миссия в Латвию и Катар

Экспортная миссия в Ригу состоится 7-10 апреля, в Доху - 12-16 апреля. Азербайджанский фонд поощрения экспорта и инвестиций (AZPROMO)



объявил о приеме документов для участия в миссии. В экспортной миссии в Ригу могут принять участие предприниматели, занятые в сферах продовольствия, алкогольных напитков, в Доху - продовольствия, текстиля, строительства и туризма. Экспортеры будут отбираться на конкурсной основе.

В 2018 году по трубопроводу Баку-Тбилиси-Джейхан было транспортировано более 33,8 миллиона тонн нефти




В прошлом году по магистральным нефтепроводам в Азербайджане был транспортирован 41 миллион 490,8 тысячи тонн нефти. Информацию об этом распространил Государственный комитет по статистике. 81,5 процента было транспорти-

ровано по основному экспортному нефтепроводу Баку-Тбилиси-Джейхан (БТД). По этому трубопроводу в течение года было переправлено 33 миллиона 827,1 тысячи тонн нефти. В 2018 году по БТД было транспортировано 6 миллионов 530,2 тысячи тонн транзитной нефти.

В прошлом году по трубопроводу Баку-Тбилиси-Эрзурум транспортировано более 8,4 миллиардов кубометров природного газа

В прошлом году по магистральным газопроводам в Азербайджане было транспортировано 23 миллиарда 487,8 миллиона кубических метров природного газа, что на 6,2 процента больше по сравнению с прошлым годом. Как сообщили АЗЕРТАДЖ в Государственном комитете по статистике, 35,7 процента транспортировки газа осуществлялось по




трубопроводу Баку-Тбилиси-Эрзурум (Южно-Кавказский трубопровод). По этому трубопроводу было прокачано 8 миллиардов 386,9 миллиона кубических метров природного газа.

В прошлом году в Азербайджане было добыто 38,7 миллиона тонн нефти и 19,2 миллиарда кубометров газа

В 2018 году в Азербайджане было добыто 38 миллионов 758 тысяч тонн сырой нефти (включая газовый конденсат) и 30 миллиардов 592,2 миллиона кубических метров природного газа. Из этого объема 19 миллиардов 209,9 миллиона кубометров - товарный газ. Как сообщили в Государственном комитете по

статистике, общий объем производства в горнодобывающей промышленности за 2018 год составил 34,8 миллиарда манатов, увеличившись на 0,2 процента по сравнению с предыдущим годом. Добыча нефти в стране осталась на уровне прошлого года, а добыча природного газа увеличилась на 5,8 процента.



Азербайджанские экспортеры посредством Azexport.az в 2017-2018гг получили заказов на \$1 млрд.

Азербайджанские производители получили в 2018 году посредством портала Azexport.az заказы на экспорт продукции на общую сумму \$514 млн, отмечается в данных Центра анализа эконо-

мических реформ и коммуникаций. По сравнению с показателями за 2017 год объем заказов увеличился на 8,2%. В целом, с 1 января 2017 года по 31 декабря 2018 года заказы на экспорт продукции

достигли \$989 млн. В Центре также сообщили, что в 2018 году наибольшее число экспортных заказов поступало по следующим видам продукции: хлопок, хлопковое масло, яблоки, томаты, кури-

ное мясо, яйца, вина, гранаты, табак и лук. Центр анализа экономических реформ и коммуникаций Азербайджана в декабре 2016 года запустил портал Azexport.az.

МВФ прогнозирует замедление роста мировой экономики в ближайшие два года

Международный валютный фонд (МВФ) спрогнозировал снижение роста мировой экономики в текущем и в следующем году. Об этом говорится в новом докладе МВФ, презентованном 21 января. «Прогнозируется, что рост мировой экономики в 2019 году и 3,6 процента - в 2020 году, что на 0,2 и 0,1 процента ниже прогнозов, сделанных в прошлом октябре», - говорится в отчете. В МВФ отметили, что, в частно-

сти, ожидают замедления темпов роста экономики в Восточной Европе. «Теперь ожидается, что темпы роста в странах с формирующимся рынком и развивающихся странах Европы в 2019 году снизятся больше, чем ранее прогнозировалось, до 0,7 процента (с 3,8 процента в 2018 году), несмотря на в целом динамичный рост в Центральной и Восточной Европе, а затем повысятся до 2,4 процента в 2020 году», - говорится в отчете. Эти пересмотры (на 1,3

процентного пункта в 2019 году и 0,4 процентного пункта в 2020 году) объясняются значительным прогнозируемым сокращением в 2019 году и более медленным восстановлением в 2020 году в Турции на фоне ужесточения экономической политики и адаптации к более ограничительным условиям внешнего финансирования, отмечают в МВФ. Наибольшее замедление роста экономики эксперты ожидают в Германии, Франции и Италии.

